



Mətanət VAHİD

Ədəbi-bədii tərcüməni ədəbiyyatlarası əlaqədə zəncirin əsas halqası hesab etmək olar. Mirzə Fətəli Axundzadə tərcümə mədəniyyətini xalqların ədəbi-bədii həyatına nüfuz etmənin əsas vasitəsi hesab edirdi. Məktublarından birində islam xalqlarının avropahların akademiya adlandırdığı kimi bir elm evi təsis edərək Avropa elmləri və sənətlərinə dair bütün kitabları ərəb, türk və fars dillərinə tərcümə etməsini elmləri mənimsəməyin en doğru üsulu kimi təqdim edirdi. Bu baxımdan hər imkanda Azərbaycan ədəbiyyatına dair nümunələri rus oxucusuna təqdim etməyin qayğısına qalırdı.

Azərbaycanda peşəkar tərcüməçilik məktəbinin əsasını, adəton, XIX əsrən - A.Bakıxanovun ilk şeir tərcümələri və M.F.Axundzadənin müəllif tərcümələri ilə bağlayırlar. A.Bakıxanov 1839-cu ildə hələ İ.Krilovun öz sağlığında onun "Eşək və Büləbül" təmsilini sərbəst tərcümə edib. Azərbaycan dilindən rus dilinə tərcümənin tarixi isə Azərbaycan nağılı hesab olunan "Taxta gözel" ilə başlayır. Məşhur rus şorqşunu Osip İvanoviç Senkovski bu nağılı sərbəst tərcümə edərək 1825-ci ildə "Pol-yarnaya zvezda" illik almanaxında çap etdirib.

M.F.Axundzadənin tərcüməçilik fəaliyyətindən bahs edərkən daha çox müəllifin öz qeyd, xatira və sənədlərinin suretinə istinad etmiş olur. Ədibin hayatı və fəaliyyəti ilə bağlı əsas mənbə onun 1874-cü ildə farsca yazdığı və 13 il sonra "Kaşkül" qəzetiндə hissə-hissə yayımlanan tərcüməyi-halıdır. Həmin müxtəsər bioqrafiya M.F.Axundzadənin "Seçilmiş əsərləri"nin üçüncüsündən sonuncu cildində yer alır. Bundan əlavə, onun arxivində müəllif tərcümələrindən çox soliqeli şəkildə qorunub saxlanmış xeyli sayıda məktub, məruzə, təliqə, xatira kimi sənədlər var ki, Mirzə Fətəlinin fəaliyyət dairəsi ilə bağlı ətraflı və dolğun məlumat verir.

Tərcüməyi-halından bəlli olduğu kimi, o, rus dilini öyrənməyə hələ Nuxada başlayıb. "İkinci atam" adlandırdığı Axund Hacı Ələsgər ziyanətə gedərkən onu 1832-ci ilin əvvəllərində Mirzə Şəfinin yanında məntiq və fiq hərəkət üçün şagirdliyə qoyur. O gələnə kimi müəllimindən elm və ürfən dərsi alan Fətəli atalı Məkkədən geri döndükdən sonra yenidən Nuxaya qayıdır. Burada bir müddət "bəzi ərəbca kitabları" və Şeyx Bəhainin "Xülasətul-hesab" kitabını oxumaqla məşğul olur. Bu arada Nuxada rus məktəbi açılır və Axund Ələsgərin icazə

zəsi ilə o, rus məktəbində 1 il təhsil alır. Bu məktəbdəki təhsilini davam etdirə biləməsinin səbəbi onun yaşıının 20-ni adlaması idi.

1834-cü ildə atalı onu Tiflisə götirotək Qafqazın baş hakimi Baron Rozenin doftorxanasında 10 manat maaş müqabilində Şərq dilləri mütərcimliyi üzrə şagirdliyə qoyur. Burada Mirzə Fətəli həm də rus dili bilgilərini təkmilləşdirməklə məşğul olur. Barondan razılığını ədib belə ifadə edir: "Bu sordara nə dil ilə təşəkkür edəcəyimi bilmirəm. Bu mələk xislətlə əmir ikinci atamın xahişini dərhal qəbul edib, mənim barəmdə o qədər ijtihad göstərdi ki, mən onun vəsindən acizəm. O tarixdən bu günə qədər Qafqaz sərdarlarının yanında Şərq dilləri mütərcimi vəzifəsində çalışıram".

Mikayıl Rəfəli yazır ki, Axundzadə dəlicinə mümkünsüz gerçəkləşdirməyə - bircə ilə rus dilini öyrənməyə can atırdı. Vaxtının böyük hissəsini Şərq dilləri üzrə

il mart nömrəsinin 297-304-cü səhifələrində çap olunmuş əsər belə təqdim olunmuşdu. "Moskovskiy nablyudatel" 1835-1839-cu illər aralığında Moskvada nəşr olunan ədəbi-tarixi jurnal idi. Əsərin sətri tərcüməsi İ.İ.Klementyev tərəfindən onun kiçik təqdimat yazısı ilə redaksiyaya daxil edilib. "Öz növbəsində redaksiya "Puşkinin məzərəna atılmış gözəl çiçəyi təqdim etdiyinə görə" İ.Klementyevə təşəkkür edir və ürəkdan "istedadlı müəllifi uğurlar arzu edir". Qeyd olunur ki, mətnin tərcüməsi senzura tərəfindən müəyyən qədər təhrif edilmişdir.

Şixəli Qurbanov yazır ki, "gənc müəllif hörmət nişanəsi olaraq jurnal tərcüməni olduğu kimi müəllifin yığcam qeydləri ilə birlikdə çap etmişdi". Lakin A.N.Lermanın konkret sənədlərə istinadla tərtib etdiyi bibliografiyadakı qeydlərindən izlədiyimiz kimi, poema müəllifin deyil, mətni redaksiyaya təqdim edən - İ.Klementyevin qeyd-

kah. Стень изукрашена как известная угорье, мнится, собрала все цветы в полу свою, чтобы осыпать ее имя, как драгоценными камнями.

Nümunədən göründüyü kimi, M.F.Axundzadə ilk tərcümə təcrübəsində hərfin dəqiqliyə can atmayıb, dahi Puşkinin ölümü münasibətinin rus oxucusuna anlaşılan və aydın dille çatdırılmasının qayğısına qalıb. Lakin bu, Şərq poeziyasına məxsus təmtəraqlı müqayisə və metaforalarla zəngin poemanın tərcüməsini Şərqə məxsus ruhundan məhrum etmir.

Bədii mətnin digər xalqlar tərəfindən necə qarşılıqlaşması və qəbullanması tərcümənin keyfiyyət və səviyyəsi ilə birbaşa bağlıdır. Çünkü tərcüməçi yalnız dilleri bilməkən keyfiyyətli tərcümə mətni ortaya çıxara bilməz, işin mükəmməl olması üçün onun hər iki mədəniyyətə bu və ya digər dərəcədə bələdliyi vacibdir. Tərcüməçi mətnə həssaslıqla yanaşmalı, müəllifin fö-

# Azərbaycanın tərcümə tarixində Mirzə Fətəli Axundzadənin yeri

**Elmi rəhbərim professor Zaman Əsgərlinin xatirasına ithaf ediram**

**M.F.Axundzadənin tərcüməçilik fəaliyyətindən bahs edərkən daha çox müəllifin öz qeyd, xatira və sənədlərin surətinə istinad etmiş oluruq. Ədibin hayatı və fəaliyyəti ilə bağlı əsas mənba onun 1874-cü ildə farsca yazdığı və 13 il sonra "Kaşkül" qəzetiндən yayımlanan tərcüməyi-halıdır.**

ləri ilə və senzuranın "müəyyən təhrifləri ilə" çap olunub.

Qəsidiyin tərcümədə formasını saxlamaq çətinlik tərəfdiyindən müəllif yalnız əsərin mözmununu maksimum dərəcədə orijinala yaxın tərcümə etməyə çalışmışdır. İ.Klementyev mətnlə birgə redaksiyaya təqdim etdiyi kiçik məktubunda qeyd edir ki, mətnəkə "vəhşilik və qəddarlıqla ifadə"nin ("жестокость и никость выражения") Şərqə məxsus özəllik kimi qəbul ediləcəyinə inanıram və müəllifin parlaq koloretini olduğu kimi saxlamağı məqsədəy়en hesab etdim.

Не предавая очей сну, сидел я в темную ночь и говорил своему сердцу: О, родник жемчужин тайны! Отчего забыл песни словес цветника твоего? Отчего замолк попугай твоего красноречия?

Отчего сталоось, что запал путь твоей поэзии? Отчего сталоось, что гонец мечтаний твоих остановился?

Взгляни кругом - наступила весна, и все растения красуются юною прелестью словно девы! Берега ручейков, бегущих по дну, подернулись фиалками. Огнестные почки розы вспыхнули в цветни-

di üslubunu qavramalı, dili başa düşməkən yanaşı, həm də mətnin ruhunu duymalıdır.

Tədqiqatçılar yazır ki, poemanın müəllif tərcüməsindəki çapından bir müddət sonra onu A.A.Bestujev (Marlinski) hərfin tərcümə (əslində isə redaktə) edir. 37 il sonra - 1874-cü ildə Mirzə Fətəli həmin tərcüməni Adolf Berjeyə təqdim edir və həmin ildən etibarən poema həm bu, həm də digər tərcümələrdə müasir dövrə kimi yuzlərlə dəfə müxtəlif mətbuat orqanlarında çap olunub. Mətn "Восточная поэма на смерть Пушкина" adı ilə "Russkaya stariна" jurnalının 1874-cü il sentyabr nömrəsində 77-79-cu səhifələrində çap olunur. Çok güman ki, qəsidiyə ilk dəfə "...Şərq poemasi" adı verən elə A.A.Bestujev olub.

1988-ci ildə çap olunan "Puşkinin ölümüne Şərq poeması" kitabında poemanın Azərbaycan, rus, bolqar, qırğız, uyğur, inquş, qaraçay, tatar, gürcü və s. dillərdə tərcüməsi yer alır və əvvəller A.A.Bestujevin tərcüməsi kimi təqdim olunan variantda "Tərcümə M.F.Axundovundur, Bestujev-Marlinskinin redaktası ilə" qeydi verilib. Yəni burada artıq tərcümənin müəllifin özünə məxsusluğu qəbul edilir və

A.A.Bestujevin sadəcə həmin tərcüməni redaktə etdiyi qeyd olunur.

Poemanın rus dilinə nəzmlə - şeir tərcüməsi isə ilk dəfə 1880-ci ildə Moskvada Puşkinə qoyulmuş heykəlin açılışı münasibətilə A.A.Sokolov tərəfindən həyata keçirilib və həmin il "Peterburqskiy listok" qəzetinin 25 may tarixli 99-cu nömrəsində çap olunub. "Kafkaz" qəzetində bu variant iki dəfə - 1874, sonra isə 1899-cu ildə çap olunub. Sonralar sovet hakimiyyəti illərində əsər şairlər Georgiy Stroqanov və Pavel Antokolskiy tərəfindən tərcümə edilərək müxtəlif mətbuat orqanlarında çap olunub. Amma görünür, ikincinin tərcüməsi daha çox ürəyə yatıb ki, M.F.Axundzadənin seçilmiş əsərlərinin rus dilindəki nəşrlərində məhz P.Antokolskinin tərcüməsi yer alıb. Məlumat üçün qeyd edək ki, Pavel Qriqorjeviç Antokolskiy (1896-1978) rus, sovet şairi idi və bir çox fransız, bolqar, gürcü və Azərbaycan şairlərinin əsərlərini rus dilinə tərcümə etmişdi. Söyügedən poemani isə orijinaldan yox, Azərbaycan dilindən çevirmişdi. 1956-ci ildə Mirzə Fətəli Axundzadənin əsərləri Moskvada çap olunanda ədibin bütün şeirləri P.Antokolskinin, nəşri və dramaturgiyası isə Əziz Şərifin Azərbaycan dilindən tərcüməsində kitabda yer alır.

Dünyada öz milli köklərindən kənardə mədəniyyət mövcud deyil. Odur ki, qloballaşma prosesi xüsusən tərcümənin köməyi ilə xalqların yaxınlaşmasını təmin etsə də, hər bir xalqın yaratdığı ədəbi-bədii sənət nümunələri eyni zamanda, öz mədəni kodunun daşıyıcısıdır. Bu baxımdan deyək ki, hər ikisi 1837-ci ildə Puşkinin ölümü münasibətilə yazılmış M.F.Axundzadənin "Matəm qəsidəsi" ilə M.Y.Lermontovun "Şairin ölümü" şeirlərinin milli sənət köklərinə bağlılığı ilə yanaşı, ikisi arasındaki mənəvi bağlılığı necə inkar edə bilərik?! Baxmayaraq ki, həmyerlimizin əsəri yazılan kimi çap olunsa da, M.Y.Lermontovun "Şairin ölümü" şeiri ilk dəfə 1856-ci ildə "Polyarnaya zvezda" məcmüsündə "Nasmert Puşkina" adı ilə çap olunmuşdu. Eynən Axundzadənin poemasına qəzetiñ verdiyi adla.

"Puşkinin ölümünə Şərq poeması"nın farsca orijinalını ilk dəfə 1936-ci ildə "Ədəbiyyat qəzeti"nin 36-cı sayında Əziz Şərif təqdim edib. Onu Azərbaycan şairlərindən Mikayıll Müşfiq, Büyükağa Qasimzadə, Cəfər Xəndan və Məmmədağa Sultanov Azərbaycan dilinə tərcümə etmişlər. 1937-ci ildə A.S.Puşkinin vəfatının 100 il-iliyi ilə əlaqədar olaraq M.F.Axundzadənin "Şərq poeması"nın tərcüməsi ilə bağlı ədəbi müsabiqə keçirilir. O zaman Neft və Kimya İnstitutunun tələbəsi olan Büyükağa Qasimzadə ikinci yeri tutur, "birinci yer kimsəyə verilmir" (V.Yusifli).

Gecə etdim uyqumu gözümdən kənar,  
Sordum:

"Ey sərr çeşməsi - ürəyim, nə var?  
Nədən ötməz bağçanın şeyda bülbülli,  
Nədən qılmaz nitqinin tutisi göftar?  
Şeir yolun, söz yolun, yoxsa kəsilmüş,  
Həni xəyal qasidin o yüngül çapar?  
Yaz gəlmış; hər tərəfdə çəmən qızları,  
Bəzənib, camalını etmiş aşikar.  
Çevrilmiş çayır, çəmən bənöşəliklə  
Bağda odlu qönçələr açmış budaqlar,  
Çöl gəlini bəzənmiş; dağlar onunçun  
Ətək-tək çıçəkdən çəvahir saçar.  
Başına taç qoyub da şükuflərdən,  
Oturmuş ağacların şahı pürvüqar.

(Tərc. Mikayıll Müşfiqindir)

Bədii tərcümənin keyfiyyətinin araşdırılması zamanı ilk növbədə prosesin özü, yəni mexaniki tərəfləri aşkarlaşdırılır. Bu raya əsərin milli koloriti, ahəngi və mətn nəzmlədir, qafiyələnməsi və s. kimi elementlərin müəyyənləşdirilməsi də daxilidir. Lakin hazırda bədii tərcümə yalnız bir dildən başqa dilə çevirmənin nəticəsi olaraq meydana gələn yaradıcılıq növü kimi deyil, həmçinin mədəni ünsiyyət vasitəsi, ədəbi-bədii dəyərlərin paylaşılması və bunun sayəsində ədəbiyyatların qarşılıqlı olaraq zənginləşmə vasitəsi kimi əhəmiyyət kəsb edir.

Keyrulla Məmmədov "A.S.Puşkinin ölümünə Şərq poeması"nı "klassik Şərq şeiri formalarında yeni məzmunun ifadə edilməsinin dəyərli nümunəsi" kimi qiymətləndirir. M.Müşfiq "Şərq poeması"nın tərcüməsində orijinaldakı 50 beytin hamisini saxlamış, mümkün qədər formalizmə uymamış, oxular tərəfindən asanlıqla anlaşılıbilecəyinin qeydinə qalaraq orijinaldakı qafiyələri də saxlamağa müvəffəq olmuşdur. Lakin əruz vəznində olan poemani Müşfiq heca vəznində tərcümə etmişdir.

*Uyu, ey şairim, ey dərdə salan dünyani,  
Sənə gül göndərəcək Bağçasaray fontanı.  
Ey Səbuhi, qoca Qafqazda bitən gulları də  
Yaralı şeirinə qat, Puşkina göndər, göndər.*

(Tərc. Cəfər Xəndanındır)

Xüsusən şeirin tərcüməsi zamanı bədii estetik itkilərə yol verməmək, müəllif üslubunun özünəməxsusluğunu və fərdiliyini qoruyub saxlamaq vacibdir. Cəfər Xəndanının tərcüməsi oynaq və ritmlidir, lakin rus dilindəki mətnlə müqayisədə diqqətlə incələmədə bəzən artıq sözlərin yer aldığı nəzərdən yayınmur.

B.Qasimzadənin tərcüməsi isə ahəngdarlığı ilə yanaşı, həm də orijinala yaxınlığı ilə uğurludur:

*Gözlərimdən yuxunu qovaraq için-için,  
Qaranlıqli bir gecə qəlbimdən  
sordum neçin*

*Gülşəninin bülbülli unutdu nəgməsini,  
Bəlağət tutin kasdi inca, dilbər səsini?*

M.F.Axundzadənin Azərbaycan şairlərindən M.P.Vaqifin, Q.Zakirin şeirlərindən tərcümə edərək "Kafkaz" qəzeti redaksiyasına göndərdiyi də məlumdur. Qəzetiñ 22-ci nömrəsində M.F.Axundzadənin Q.Zakirə yazdığı şeir öz tərcüməsində qəzətdə çap olunur və 1854-cü il 30 iyun tarixli 50-ci nömrəsində Zakirin cavabı yenə Axundzadənin tərcüməsində çap edilir.

Tiflisdə nəşr olunan "Zurna" almanasında 1855-ci ildə çap olunan Vaqif şeirinin tərcüməsi isə redaksiya tərəfindən yanlışlıq təqdim olunur. Belə ki, "Vaqif. Şərq anlayışında gözəllik ideali" başlığında belə bir şərh əlavə olunur: "Qarabağ xanının vəziri Molla Pənahın Vaqifə nəzmlə məktubunun hərfi tərcüməsi". M.F.Axundovun təqdimatı ilə. Yəni qəzətdə mexaniki səhv gedir. Məktubun Vaqifə deyil, Vidadiyə ünvanlandığı qeyd olunmalı idi. Tədqiqatçılar yazırlar ki, Mirzə Fətəli uzun müddət bu yanlışlışa görə xəcalət çəkmiş və əsəb keçirmişdir.

Davamı gələn sayımızda